

Xatirələrin yaxınını ağrıdan,
göynədən olur,
uzaqları daha mülayim, sakit...

Rəsul Rza

...Neçə illərdi İslıqlı dağının o üzündə yağı tapdağında inildiyən kəndimizin bu payız fəslində çəkilən video-gürüntüsünə baxıb bir qərinə əvvəlki çağlarını xatırlayıb və indisini təsəvvürümüzə canlandıram; yayın əvvəlindən ta payız düşənəcən Qaragölə qədər uzanan yaylaqlarımızı duman-çən bürüyüb, uşaqlığımın, gəncliyimin fərəhli, bəxtəvər günlərinin şahidi evimiz, həyət-bacamız cəngəllik içində görünməz olub, ocaq daşlarının üzərini toz-torpaq örtüb, yaxınlıqdakı bulağın gözü tutulub.


Ayaq izlərimizə həsrət qalan yol-yolagaların, ciçirlərin miskinliyi açıq-aşkar nəzərə çarpır, bir ins-cins belə gözə dəymir. Yadıma uzaq keçmişin bir oxusu düşür:

ele bu əlamətinə görə verilmişdi. Bəzən küləksiz havada belə gölün sükütu pozulurdu. Dalğalar sahilə döyücləyir, sənki hansısa haqsızlığa etirazını bildirirdi. Bele hallarda gölə haram əl toxunulduğu, kiminsə suyu murdarlığı deyilirdi. Yaxınlıqdakı "Çıraq daşı" kimi tanınan iri bir qayanın işə bir vaxtlar gecələr işiq saçaraq, gölü nurlandırıldığı söylənilirdi. "Çıraq daşı"nın pire, ibadət yerinə çevriləməsi, yaxın-uzaq kənd-obalardan camaatın bura ziyarətə gəlməsi bəlkə də bu deyimlə bağlı idi.

...Repressiya üzündən baş götürüb Özbəkistana gedib orada yaşayış əminin uzun ayrıılıqlardan sonra yurd-yuvəsinə qovuşduğu bir yay axşamı da bütün rəngləri ilə gözlərim önünə gelir, illərlə həsrətini çəkən anasının-nənəmin boyununa sarılan qollarından, isti nəfəsindən aralanmamış dediyi "sübhdən İslıqlı dağına qalxıb, "Çıraq daşı"na ziyarətə gedəcəm...", - sözləri də yaxşı yadımdadır.

Qaragölün o üzündə...

(Düşüncələr)



...Yazda qaranquş gələr,
Qaranquşlar xoş gələr.
Mən yollara baxaram,
Yollar əliboş gələr...

İndi o video-gürüntüdə "əliboş gələn" yollara baxa-baxa o yerlərin hər daşını, hər ağaçını, dağ-dərəsini gözlerim önünə getirirəm. Yazda novruzgülünün ətrini, yayda İslıqlı dağından əsən mehin sərinliyini duyuram, payız toylarında qara zurnanın qayalarda cingildəyən səsini eşidirəm, qışda şaxtanın qılınc sərtliyini canımda hiss edirəm.

İndi mən daha yazın, yayın gəlindən o sevinci yaşaya, xatirələrimi təzələyən payızdan heç nə uma bilmirəm, qış yaxınlığından işə uzun gecələrin əzabına bürünəcəyimi düşünüb üşələnirəm.

Yazının bu məqamında uzun illərdi ki, xatırlamadığım dədəmin söylədiyi bir əhvalat birdən-birə yadımı düşür. Danışındı ki, öten əsrin 62-ci ilinin qış günlərinin birində Qaragölün bir addımlığındakı Laçının Minkəndində yaşayan dostu Əfrayılın cavan oğlunun xəstəlikdən dünyasını dəyişdiyini eşidib vaxt itirmədən sübhdən hüzr yerinə gedir. İslıqlı dağı aşırımdan Laçın üzünə təzəcə keçibmiş ki, günün günortasında qəfildən hava qaralır. Göydən ələnən qar az sonra bənd-bərəni bağlayır. Mənzilbaşına çatacaq ümidi cılıklənir. Geri qayıtməq, irəli getmək imkansızlığını anlasa da, ölümlə üz-üzə dayandığını başa düşsə də, - "yox, nə qədər taqətim var, yola davam etməliyəm. Harda gürcüm tükənsə, orda da qalası, qurd-quşa yem olasıyam...", – inadından dönmür. Çətinliklə də olsa bir teher yola davam edir, nəhayət, qalınlaşan qar ayağın-dakı qaloşları "udur". Yavaş-yavaş barmaqlarından başlanan gizilti bütün bədəninə yayılır, bir azdan gözləri də qapanır. Kimsənin onu qaldırıb atın belinə sarımasını işə heç cür xatırlaya bilmir. Neçə gündən sonra gözünü açanda özünü Əfrayılın evində görür. Havalə düzələnə qədər huşsuz halda yorğan-döşəkdə qalır. Yol-rız açılında işə xəstəhal vəziyyətdə təzədən bu üzə - kəndimizə qayıdır...

...İslıqlı dağın zirvəsində qərarlaşan, sahili gül-çiçəkli çəmənliliklə, qayalarla əhatələnən, suyu çox təmiz və şəffaf olan Qaragölün müqəddəsliyi haqqında əfsanələr danişildirdi. Göl gündüzlər gömgöyə çalsa da, axşam düşəndə qara rəngə boyanırdı. Bəlkə də adı ona

O yurd yerlərində ziyarətgahlar çoxuydu. Amma əmimin İslıqlı dağının qorxunc qayalıqlarla əhatələnmiş zirvəsindəki piri uzun yol yorğunluğu canından çıxmamış ziyaret etməsini həmin vaxt başa düşməsem də, indi yaxşı anlayıram. Anlayıram ki, dağ həmişə dərdlinin dərd ortağı olub. Dərdli dərd-kədərini dağla bələd. Dərdli dara düşəndə üzünü dağa tutub imdad, kömək diləyib. Dərdli yurd-yuvasından baş götürüb sonu görünməyən uzaq bir yola çıxanda da üzbeəzədəki dağla vidalaşıb:

Dar gündü dedim, dağlar,
Hər qəmi yedim, dağlar,
Güç verin, qüvvət verin.
Dərdə güc edim, dağlar...

...Əmim İslıqlı dağı pirini ziyarət edəndən neçə gün sonra təzədən Özbəkistana, didərginlikdə doğulan və oranı özlərinə Vətən bilən balalarının yanına qayıtdı. Bu, onun Vətənlə, Qara göllə və bir də "Çıraq daşı" ilə sonunu görüşü oldu.

Düşmən uzun illər strateji öhəmiyyət daşıyan İslıqlı dağının yerleşdiyi o üz-bu üz əraziləri Azərbaycandan qoparmaqla Qarabağın dağlıq hissəsinə, necə deyərlər, bir addım da yaxınlasmalı, gələcək işgal siyasetinə zəmin hazırlamaq məqsədi güdüb, bu yolda qan tökməkdən, qətləm törətməkdən belə çəkinməyib. Təbii ki, Azərbaycan da belə bir mənfur siyasetə biganə yanaşmayıb, 1918-ci ildə el qəhrəmanı Sultan bəy Azərbaycan Xalq Cümhuriyyətinin məşhur Zəngəzur Hərbi Ekspedisiyasının ordu hissələri ilə birlikdə Qaragöl və Qarıqışlaq kəndi ərazilində Laçın-dan keçməklə Qarabağa dəhliz açmaq istəyən erməni quldur dəstələrinə qarşı amansız mübarizə aparıb. Tarixə "Qaragöl döyüşü" adı yazılın həmin savaşda 600-dək erməni yaraqlı məhv edilib.

Ermənistən sovet hakimiyyəti illərində də Qaragöl və ətraf yaylaq əraziləri müxtəlif yollarla ələ keçirmək inadından dönməyib. Laçın ziyalılarının bu işgalçi əmələ qarşı qətiyyətli mübarizəsinə, keçmiş SSRİ hökuməti ilə illərlə sürən yazışmalarına baxmayaraq, nəhayət, 1983-cü ildə bu "zirvə mirvarisi"nin üçdə iki hissəsi Ermənistana verilib.

Son 30 il ərzində Azərbaycan təbiətinə qənim kəsilen erməni vandalizmi bu dövrde İslıqlı dağ silsiləsində, Qara göldə, ətraf ərazilərdə ekoloji mühitə, təbii sərvətlərə, bioloji müxtəlifliyə qəsd edib, ekoloji genosid törədib...

Vaqif BAYRAMOV, "Xalq qəzeti"